



Azərbaycandakı dini konfessiyaların rəhbərləri 31 Mart soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıblar

Azərbaycandakı dini konfessiyaların rəhbərləri 31 Mart soyqırımı ilə bağlı dünya dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar. AZERTAC xəbər verir ki, müraciətdə deyilir:

Azərbaycan Respublikasının vətəndaşları ve milyonlara dünya azərbaycanlılarının iradəsini ifadə edərək, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində müraciətimizi dünya ictimaiyyətinin, dini liderlərin, parlamentlər və beynəlxalq təşkilatların diqqətinə çatdırırıq.

Bütün müqəddəs kitablarda əksini tapan həqiqət budur ki, Uca Rəbbin yaratdığı bir insani bele qətlə yetirmək - bütün bəşəriyyəti qətl etmək qədər ağır cinayət, bir insani yaşatmaq isə bütün bəşəriyyəti yaşatmaq qədər savabdır. Dünya tarixində milli, ırqi, dini mənsubiyyetinə görə töredilmiş soyqırımı faktları bəşəriyyətin qan yaddaşında "qara ləkələr" kimi qalır və insanlığa qarşı ən böyük və bağışlanılmaz günahlardan hesab olunur. Faciəvi soyqırımı cinayətlərinə məruz qalan xalqlardan biri də Azərbaycan xalqıdır və bu dəhşətli hadisələrin tarixi mahiyyətini dünya ictimaiyyəti bilməli, ədalətli qiymətini verməlidir.

XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda məqsədyönlü şəkildə kütləvi məskunlaşdırılan ermənilərin uydurma "böyük Ermənistən" xülyası ilə azərbaycanlıları qədim torpaqlarından sixışdırıb çıxarmaq yönündə atlıqları addımlar bu ərazilərdə tarixən yaşıyan azərbaycanlılara və digər xalqlara qarşı kütləvi qətlərin və soyqırımı aktlarının reallaşması ilə nəticələndi. Erməni milletçilərinin xalqımıza qarşı iki əsr-dən artıq davam edən ardıcıl təcavüz, etnik təmizləmə siyaseti, terror və vandalizm əməlliəti səbəbindən azərbaycanlılar tarixən yaşıdlıqları indiki Ermənistən ərazisindəki doğma yurd-yuvalarından didərgin salındılar. Erməni ekstremistlərinin Azərbaycana qarşı ərazi iddiaları bu gün də davam etməkdədir.

Tarixi faktlar bundan ibarətdir ki, 1905-ci və 1918-ci illərdə erməni ekstremistləri tərəfindən Bakıda və bölgelərdə azərbaycanlılara qarşı kütləvi qırğınlara töredilib, on minlərlə dinc insan qətlə yetirilib, yaşayış məntəqələri, tarix və mədəniyyət abidələri, məscidlər, kilsələr və sinaqoqlar dağıdılib. Təkcə Mart soyqırımı - 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgelərində - Şamaxı, Quba, Dərbənd, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Qazax, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı destələrinin töredikləri soyqırımı nəticəsində on minlərlə insan milli və dini mənsubiyetinə görə vəhşicəsinə qətlə yetirilib. 1918-ci il Mart hadisələrində təkcə 3 gün ərzində Bakı şəhərində 12 mindən çox azərbaycanlı soyqırımına məruz qalıb, şəhərin tarixi məscid və məbədlərinə təcavüz edilib; Şamaxı qəzasının 53 kəndində 8 027 nəfər, Şamaxı şəhərində 8 min azərbaycanlı amansızlıqla qətlə yetirilib, Şamaxının mərkəzi Cümə məscidi od vurulub, içərisinə doldurulmuş qadınlar, uşaqlar diri-diriyə yandırılıb; Lənkəran qəzasında 2 min insan qətlə edilib;

1918-1920-ci illərdə ermənilər tərəfindən indiki Ermənistən ərazisində yerləşən Zəngəzur və İrəvan qəzalarında, İranın Azərbaycan vilayətlərində və Gürcüstanda yaşayan azərbaycanlı əhaliyə, Qubada və Dərbənddə, həmçinin yəhudİ əhaliyə qarşı həyata keçirilən soyqırımı tarixi sənədlərdə öz əksini tapıb. Belə ki, Zəngəzur qəzası-

da 10068 nəfər azərbaycanlı öldürülüb; İrəvan quberniyasında 211 azərbaycanlı kəndi məhv edilib və əhalisi soyqırımına məruz qalıb; Urmiya, Maku, Təbriz, Xoy və Səlmasda 120 mindən artıq azərbaycanlı qətlə yetirilib; Gürcüstanın azərbaycanlıları yaşayan Borçalı mahalında, Tiflisin azərbaycanlıları yaşayan tarixi məhəllələrində 5 minə yaxın azərbaycanlı məhv edilib; Quba qəzasında, habelə Dərbənddə 16 mindən çox azərbaycanlı öldürülüb; 162 kənd dağıdılib, 3 minə qədər yəhudü vəhşicəsinə qətlə yetirilib.

Tarixi arayış üçün bildirək ki, XX əsrin əvvəllərində erməni ekstremistlərinin kütləvi qırğın siyasetinin izləri Orta Asiyada, Türküstanda da mövcud olub. 1918-1922-ci illərdə Özbəkistanın Fərqaqə vadisində ermənilər tərəfindən 35 mindən artıq özbək müsəlmanın həyatına son qoyulması, erməni daşnakları tərəfindən Kokand şəhərinin yandırılması, burada bir gün ərzində on mindən çox, Əndicanda isə beş minə yaxın insanın məhv edilməsi, Qırğızistanda Suzak, Bazar-Korgon kəndlərinin bütün sahilərinin güllələnməsi tarixi mənbələrdən məlumdur.

Ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyaseti sovet hakimiyyəti dövründə də davam etdirildi. 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı Zəngəzurdakı, 1988-1990-ci illərdə isə Ermənistənən digər ərazilərindəki ata-baba yurdlarından deportasiya edildi və faktiki olaraq əzəli Azərbaycan ərazilərində yaradılmış Ermənistən Respublikası mo-noetnik dövlətə çevrildi.

Ötən əsrin 80-ci illərinin sonu - 90-ci illərin əvvəllərində təcavüz siyasetini davam etdirən Ermənistən dünya birliliyi tərəfində tanınan ərazilərimizin 20 faizini - Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu genişməqəsli hərbi əməliyyatlar nəticəsində işgal etdi, bir milyondan çox azərbaycanlı doğma yurdlarından didərgin salındı. 1992-ci ildə Ermənistən silahlı qüvvələrinin Xocalıda, Ağdabanda, Daşaltıda həyata keçirdikləri soyqırımı aktları onların töredikləri vəhşiliklərin ikrahdoğurucu nümunələridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistən ordusunun bölmələri Xocalı şəhərinə qəfil silahlı basqın edərək oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın töretməsi, qocalar, uşaqlar, hamile qadınlar da daxil olmaqla 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirilməsi, 150 nəfərin itkin düşməsi, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qoyulması ilə müşayiət olmuş Xocalı faciəsi Holokost, Hernika, Xatın, Srebrenitsa, Ruanda soyqırımları kimi insanlığa qarşı töredilmiş cinayətlərlə bir sıradadır və dünya tərəfindən soyqırımı kimi tanınmalıdır.

Ermənistən ordusu işgal etdiyi Azərbaycan torpaqlarında vandalizm aktları həyata keçirərək minlərlə tarixi, dini, mədəniyyət abidələrimizi, ziyarətgah və qəbiristanlıqlarımızı, İslam, xristian və yəhudü məbədlərini məhv edib, həqarətə məruz qoyub, Qarabağda tarixən mövcud olmuş qədim alban, müsəlman, pravoslav dini və mədəni ərsini yoxa çıxarmaq yönündə məqsədyönlü iş apararaq mədəni-mənəvi ərs nümunələrimizi ya sıradan çıxarıb, ya da tarixini, mənşəyini saxtalaşdıraraq özü-nüñküleşdirib - erməniləşdirib, qırqıyanlaşdırıblar. Təkcə Qarabağ ərazisində fəaliyyətdə olan 67 məsciddən 64-ü Ermənistən işgalı dövründə yerləyeksan edilib. Halbuki bütün bu illər ərzində Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində er-

məni kilsəsi, kitabxanası abad şəkildə qorunub saxlanılmaqdadır və on minlərlə erməni əsilli vətəndaşımız ölkəmizdə əmin-amanlıq şəraitində yaşayır.

2020-ci il iyul-sentyabr aylarında Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhədində və Azərbaycanın Qarabağ ərazilərində yeni hərbi taxribatlı başladılar və sentyabrın 27-də irimiqyaslı hərbi təcavüz edərək dinc əhali və mülki infrastruktura qarşı ağır artilleriya zərbələri endirməklə işgal ərazisini genişləndirməyə cəhd göstərildilər. Bununla da beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələrinin təhləblərini yerinə yetirdi, öz ərazi bütövlüyünü bərpa etdi.

Biz Azərbaycanda əsrlərboyu sühə və əmin-amanlıq şəraitində yaşayan dini icmaların rəhbərləri kimi Cənubi Qafqaz bölgəsində bütün xalqlar, dinindən və milli mənsubiyətindən asılı olmayaraq bütün insanlar arasında, Uca Yaradanimizin müqəddəs kitablarda bizlərə buyurduğu kimi, qarşılıqlı anlaşmanın bərqərar edilməsinin tərəfdarıyıq. Azərbaycan dövlətinin siyasi xətti bundan ibarətdir ki, mühərabə, ərazi iddiaları, nifrət, dini və etnik ayri-seçkilik, revansizm kimi meyllərə son qoyulmalı, dövlətlər arasında sabitlik hökm sürməli, davamlı iqtisadi inkişaf yolunda səylər göstərilməlidir. Azərbaycanın dövlət rəhbərinin siyasi iradəsinə görə bölgədə, Azərbaycanda bütün xalqlar, o cümlədən erməni əsilli Azərbaycan vətəndaşları birlikdə, bərabər hüquqlarla mehriban qonşuluq şəraitində yaşaymalıdır.

Regionumuzda olan bütün dini icmalar, ələxüsus Erməni Apostol Kilsəsi bu istiqamətdə fəal çalışmalı, mühərabə deyil, sülhü və dialoqu təşviq etməli, sülh-pərvər və humanist ideyaları təbliğ etməlidir. Lakin təəssüflər olsun ki, erməni din xadimləri qonşu xalqlara qarşı təcavüzü dəstəkləyir, xəridəki erməni diasporunun və lobbisinin imkanlarını səfərbər edərək hazırda erməni terrorçuları və ekstremistlərinin revansist, radikal, ksenofob, faşizm xislətli əmələrinə beraət qazandırmağa çalışırlar. Öz işgalçi niyyətlərini, özgər torpağına iddialarını ört-basdır etmək üçün iftira təbliğatlarını dini zəmində təəssübkeşlik üzərində夸raraq özlərini dünyaya məzəlum qurbanlar kimi təqdim edirlər. Bir əlinde xaç, bir əlinde silah mühərabə təbliğ edən, xalqını işgalçi mühərabəyə, dinlərarası müstəvidə toqquşmaya sövq edən erməni kilsəsi öz məsuliyyətini, nəhayət, dərk etməlidir.

Biz, Azərbaycandakı dini konfessiya rəhbərləri dünya dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara müraciət edir, Vətənimiz Azərbaycanda erməni ekstremistlərinin Azərbaycan xalqına qarşı töredikləri qətləmlərlə siyasi-hüquqi qiymət verməyə, töredilmiş hadisələrin bütün bir xalqa qarşı planlı surətdə həyata keçirilən soyqırımı aktları kimi tanınmasına çağırırıq.

Qoy Uca Yaradan hamımızə həqiqəti yanlışdan seçməkdə və ədalətli olmaqdə yardımçı olsun! AMİN!"

Müraciəti Qafqaz Müsəlmanları idarəsinin sədri şeyxüislam Allahşükür Paşa zade, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Albani və xristian icmasının rəhbəri Robert Möbili, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski imzalayıblar.